

“Kəndimizə dizin-dizin, sürünərək gedəcəyəm”

Mahir Şükürov: “Bizə ev-eşik yox, torpaq lazımdır,
o şəraiti, o Ağdamı yenə də quracağıq”

**27 il öz kəndinə, el-obaşına
həsrət qalıb. O qədər həsrət
ki, kəndinin qoxusunu almaq, özü-
nün da dediyi kimi, nəfəs almaq
üçün kəndlərinə yaxın olan əraziyi
gedirmiş. Bəzən də boylanıb kəndi-
nə baxar, uşaqlığını xatırlayarmış.
Amma indi sözün əsl mənasında
nəfəs alır, yaşıdagını hiss edir. Çün-
ki artıq torpagı, vətəni düşmən tap-
dağı altında deyil. O, öz nəfəsinə,
torpağına, Ağdamına qovuşub.**

**Müsahibimiz Ağdam rayonunun Şot-
lanlı kənd sakini Mahir Şükürovdur.
Uşaqlığı, həyatının 17 ili Ağdamda keçib.
Deyir ki, ömrünün ən gözəl illeri də məhz o
dövredə təsadüf edib və orada donub: “Uşaqlıq
ım Şotlanlıda keçib. O kəndin sakini ol-
duğum üçün o qədər fəxr edirdim ki... O
qədər lezzət edirdi ki, mənə uşaqlıq illə-
rim... 27 ildir ki, Bakıda o günlərə həsr-
təm. Torpağımın qoxusuna, havasına,
uşaqlığımın keçdiyi o yerlərə həsrətəm”.**

Həmsöhbətimiz kəndinin ətrini 27 ildir
ki, heç yerdən ala bilməyib: “Biz kənddən
çıxanda 17 yaşım var idi. Oradan çıxanda
Tərtər rayonunda çadır şəhərciyində yaşı-
dıq, ağır qaçqınlıq dövrü keçirdik. Məni
oradan əsgerliyə apardılar. 3 il 6 ay hərbi
xidmətdə oldum. Ondan sonra Bakıya gel-
dim. 27 ildir mən o kəndin həsrətə yaşı-
yırdım. Hər dəfə hansısa kəndləmizlə rast-
laşırdıq, danışındıq, amma yene də o kənd-
in ətrini, istiliyini heç yerdən ala bilmir-
dim”.

**- Ağdamın işgal olunduğu gündən
danışaq. O günü necə xatırlayırsınız?**

- Kənddən çıxanda həmin vaxtı döyüş
gedirdi, 16-17 yaşım var idi. Biz ayaqyalın,
əliyin Tərtərə çıxdıq. Özümüzle bir pen-
cək belə götürməmişdik. 1 il o çadırda
ümidlə yaşıyırdıq ki, kəndimizə qayıdaca-
ğıq. Bizim kənd Tərtərə yaxın olduğu üçün
Çadır şəhərciyimizdən kəndimiz görünürdü.
Tez-tez Tərtərə gedir, oradan kəndimiz-
ə boylanıb, zülüm-zülüm ağlayırdı. Də-
fələrlə, məhz kəndimizə boylanıb baxmaq
üçün Bakıdan Tərtərə getmişəm. Çox kə-

dərlənirdik. Kənddən heç ne götürmədən
çıxdıq. Maddi, mənəvi hər şeyimiz orada
qaldı. Nə edəcəyimizi bilmirdik. Atamız
rəhmətə getdi. Böyük qardaşımız Barat
Şükürov bizi yanna apardı ki, müvəqqəti
olaraq, mənimlə yaşayın, kənd qayıdanda
gedərsiniz. O, bize atalıq etdi. Çox çetin
idi. 9 qardaş oturub müzakirə edirdik, de-
yirdik ki, göy satarıq dolanarıq, amma tor-
paqlarımız qayıtsın. Qardaşım Barat bizi
aldığı maaşla saxladı. O kend 27 il sonra
bize qayıtdı. Biz hər gün Ağdamın işgal-
dan azad olunacağı günü gözlədik. 27 il
sonra arzumuz yerine yetdi. İndi sevindiyim
mənimlə bilmirəm ne edim. Füzuli alınan
gündən ağlamağa başlamışam, Ağdam
alınanda hansı hissələr keçirdiyimi ifadə
edə bilmirəm. Prezidentimiz, ordumuza o

günələr geridə qaldı, biz
torpaqlarımıza qovuşduq. Ağdam Qarabağda
ən çox şəhid verən bölgələrdən iddi. Bununla
bağlı na deye bilərsiniz?

- Mən bildiyimə görə,

tək Ağdam rayonunu Şot-
lanlı kəndi 22 şəhid verib. Elə 3 nəfər qar-
daşım Azərin gözlərinin qarşısında şəhadətə
qovuşub. 4 il qardaşım Azər orada
döyüşüb. Biz onunla fəxr edirdik. Hər dəfə^g
gəlib deyirdi ki, narahat olmayın, evimizə
qayıdacağıq. Atama o təşkinlik verirdi. Bə-
zən aylarla qardaşından xəber gəlmirdi.
Rayonda “dükən qabağı” deyilen bir yer
var idi. Hami ora çıxırı. Kimin oğlu döyü-
şürdüsə, onunla fəxr edirdi. Azər Allahver-

gerlikdə hansımız nə işə baxmışıqsa,

müzakirə etdi. Hamımız döyüşə hazırlıq.
O qədər həvəslə gedirdik ki... 8 qardaş,
hamımız hazır olduq. Prezidentimiz dani-
şında, yumruğunu yera çırpmağı hamim-
zə zövq verir, həvəsləndirirdi. İsteyir-
dik biz də gedek, döyüşək. Yaşımız çox
olsa da, döyüşəzimiz yüksək iddi. Yaş-
lı, qoca, cavan, fərqi yox idi. İşimizi düz-
dük, qoşduq ki, çağırılan kimi gedirik.
Hər gün xəber gözləyirdik. Geriye yol yox
idi. Qələbə eşqi ilə gedirdik. 92-93-cü il-
də də döyüşürdük, amma ümidi yox idi.
Bu dəfə bilirdik ki, torpaqlarımızı alaca-
ğıq. Ali Baş Komandanımıza güvəndirdik.
Bütün günü gözlərimiz televizorda idi. Si-
zinlə maraqlı bir xatiremi də bölüşüm.
Şuşa alınanda hamımız bacımlıq yığış-
dır. Bacımlın həyat yoldaşı çox qısqancı-
dır. Bacım deyir ki, prezident “Şuşa bi-
zimdir” deyəndə baxdım ki, yoldaşım
görmürsə, prezidenti televizordan qucaq-
layım, öpüm. Yoldaşı bunu hiss edib, de-
yib ki, öp, öp, həqiqətən fəxr edilməli
prezidentdir. Hər danışığında bize ruh
verirdi.


**- Ağdamın azad olunması nisbətən
gec açıqlandı. Şəhidlərin, qazilərin he-
sabına Ağdamı bir gülle atmadan al-
dıq. “Ağdam bizimdir” kəlməsindən
sonrakı təssüratlarınız necə idi?**

- Dündür, hamı zarafat edirdi ki, Ağ-
damı “bez kraska” alacaqlar. 9 noyabrda
atəşkəsdən sonra mən prezidentimizə
inandım. Artıq o andan sevinirdik ki, Ağ-
dam bizimdir. Şübhəm də yox idi. 20-si
yenə de qardaşlar bir yere yığışdırıq, bay-
ram etdik. Allah şəhidlərimizə rəhmet et-
sin, onların ruhları qarşısında diz çökür,
o övladları böyüdən anaların əllərindən
öpürəm. Onların hesabına torpaqlarımıza
qovuşduq.

**- Mahir bəy, yəqin ki, Ağdamdan
görüntüləri izləyirsiniz. Düşmən hə
yeri dağıdır. Doğma yurdunu o və-
ziyyətdə görmək sizə necə təsir etdi?**

- Qardaşım oğlu və oğlum Ağdamda
getdi. Şəkillərini çəkib göndərirdilər.
Mən füzülillər, cəbrayıllılarla danışanda
deyirdim ki, indi siz baxarsınız, Ağdam-
da necə gözəl evlər, çayxanalar, məscidi-
miz var. Ağdamın şəkillərinə baxanda
özümə gələ bilmədim. Bizim evi çəkib
göstərsələr, bəlkə də mənim ürəyim da-
yanar, ona dözə bilmərem. Ağdamda elə
yerlər var ki, onlara baxdıqca və vəhşili-
yə dözmək olmur. Dehşətə gəlirik. Tanı-
dığımız yerləri gördükcə, yanırıq. Bism
ikimətəbə evimiz, qapıda Çinar ağacı-
mız var idi. O qədər gözəl idi ki... Amma
bilərəm ki, vəhşi ermənilər orada heç nə
qoymayıb. Bir tərəfdən heyfilsilənirik, di-
ğer tərəfdən də fəxr edirəm ki, artıq biz
evimizə qayıdırıq. Prezidentimizin mə-
scidə ayaqyalın girdiyi kimi, mən də öz
kəndimizdə dizin-dizin sürünərək ged-
cəyəm. Mən o torpaqdan öpəcəyəm. O
yandırılmış torpaq bize bəs edər. Prezi-
dentin arxamızda dağ kimi durması,
yumuşunu yera çırpması bize bəs edir.
Bize ev-eşik yox, torpaq lazımdır, o şə-
raiti, o Ağdamı yenə də quracağıq, yenə
də həmin Ağdam edəcəyik!

Aygün ƏZİZ



qədər minnətdaram ki... Mən fəxr edirəm
ki, bu ölkənin, qalib ölkənin vətəndaşıyam.

**- İnsanın öz evinə kənardan baxması
və gedə bilməməyi çox kədərlidir...**

- Həqiqətən elədir. Uzaqdan evimizi
görməsəydi, bəlkə də bu qədər təsir et-
məzdii. Düzdür, istər uzaq, istərsə də yaxın
olsun, heç vaxt unudulmazdı. Heç bir qara-
bağlı vətənini, torpağını 100 il keçsə belə,
unuda bilməzdi. Necə ki, hər dərəcə dər-
man olunduğu deyilən zaman məfhumu

belə, bizim yaramızı bağla-
mamışdı. 27 il o yara qana-
di. Amma evimizi uzaqdan
görmək lap böyük dərəcədə oldu.
Biz Tərtərde ona görə yaşı-
yırdıq ki, kəndimizin havası-
nı hiss edir, öz kəndimizlə
nəfəs alırdıq. Həyatımın 17 ili
o kənddə keçib, az deyil...
Her qarışını tanırıq, hansı
evin kime aid olduğunu bili-
rdim. Kənardan baxırdıq, hər
dəfə oradan od qalxanda bili-
rdik ki, kimin evi yanır. Bi-
zim kəndçilər, hamımız yığı-
şırıq, ürək ağrısı ilə seyr
edirdik. Yenə də danışanda
kövərlərim. O od hər dəfə bi-
zim ürəyimə döyüşürdü. O
qışqırkı filankəs, anan sən-
nin evindir, bu deyirdi
yox, bir az aralıdır. Biz evlə-
rimizə düşən odu kino kimi
izləyirdik. Uşaq idik. Bəlkə
də atam indiye qədər yaşı-
yıldı. Sağlam idi. Bizim
evin alovu, tüstüsü onu da
“yandırdı”. Ona heç kim dö-
zə bilməzdi, heç kim... Gö-
zümüz görə-göra evimizi,
kəndimizi yandırırdılar.

- Çok şükür ki, ağır

di Bağırovun batalyonunda döyüşürdü. Bir
dəfə Azər maşından düşdü, atamın yanına
gəldi. Üstü-başı palçıq, qan içində idi, şə-
hid dəfn etməyə gəlmişdi. O dükən qar-
şısında düşəndə atam onu gördü, daha da
ürəkləndi. Döyüşdən gəldirdi. Dedi oğlum
budur və mən onunla fəxr edirəm. Bizi mü-
haribə heç vaxt qorxutmayıb, həmişə dö-
yüşən oğullarımızla fəxr etmişik.

**- 27 il az müddət deyil. Heç ümidi-
zin üzüldüyü an olubmu?**

- Heç vaxt. 3 övladım var. Uşaqlarım da
Ağdamla nəfəs alır. Düzdür, pis yaşamı-
ram. Şükür olsun bu günümə, Azərbaycan
dövlətinə, millətimizə təşəkkür edirəm ki,
hər an yanımızda olublar. Amma mənim
hər alırdıq nəfəs çətin idi. Bir kəndcimizi
görür, oturur, söhbət edirik. O kənd, o ra-
yon heç vaxt yadımızdan çıxmadi. Mənim
telefonumda Qarabağ şəhəstəsi, Ağdam
çay evi, məscidimizin şəkilləri var. Hər
gün evdə uşaqlarından soruşuram ki, ha-
ralısan? Deyirlər ağdamlı. Ağdam sözü hər
günüümüzdən keçir. Mənə, bəzən deyir-
dilər ki, Bakıda rahatsan, işin-güçün var,
niyə bu qədər darıxsan? Deyirdim ki, mən
Ağdamla nəfəs alıram. Hər gün də ümidi-
läşir, torpaqlarımıza gedəcəyimiz günü
gözleyirdim. Bilirdim ki, torpaqlarımız iş-
galdan azad olunacaq, Ağdam qayıdacaq.
Şükürler olsun ki, bu gün arzumuza çat-
mışıq, “Ağdam Azərbaycandır” sözünü eşit-
mişik. Həddindən artıq sevinirəm, ən böy-
ük arzum həyata keçib. Mənim başqa arzum
yoxdur. Şükürler olsun ki, bu günü ya-
şadım, gördüm.

**- Məhəribə başıla və ardınca da
qəlebə soraqları gəldi. Hər kəs könülli
orduya yazılırdı. Ogunkü hissələriniz
necə idi?**

- Biz 9 qardaş idik, qardaşlarımızdan
biri rehmətə getdi. Məhəribə başlayan
gün 8 qardaş bir yere yığışdırıq. Bir-bir-əs-

